

**Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi**  
**Təlim-Tədris Mərkəzi**

**“Torpaq kadastrı və yerquruluşu işlərinin yerlərdə təşkili və aparılması”**  
**mövzusunda qısamüddətli təkmilləşdirmə kursunun**

**Tədris-mövzu Planı**

Programın məqsədi: Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olan qurumların və ərazi (yerli) bölmələrinin işçilərinin torpaq kadastrının aparılması və yerquruluşu işlərinin, o cümlədən çöl-ölçmə və tədqiqat işlərinin planlaşdırılması, təşkili və yerinə yetirilməsi sahəsində nəzəri və praktiki biliklərinin, bacarıqlarının artırılması, muasir avadanlıqların və texnologiyaların tətbiqi imkanlarının genişləndirilməsi, işçilərin peşəkarlığını yüksəltməklə qarşıya qoyulmuş vəzifə və tapşırıqların vaxtında, düzgün və tam həcmdə yerinə yetirilməsinə nail olunması, işlərin icrasında operativliyin və şəffaflığın təmin edilməsi.

Dinləyicilərin tərkibi: Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olan qurumların və ərazi bölmələrinin kadastr, yerquruluşu və çöl-ölçmə işlərinə məsul olan orta rəhbər və mütəxəssis heyəti.

Təlim kursunun miqdarı: 36 saat.

Təlim müddəti: 5 gün.

Təlimin forması: əyani, istehsalatdan ayrılmaqla.

Məşğələ saatları: hər gün , saat 9.00-17.00.

Təlimçilər: ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat MMC-nin məsul işçiləri

*Program: “Torpaq kadastrı və yerquruluşu işlərinin yerlərdə təşkili və aparılması”*

Sıra №-si	Mövzu və altmövzunun adı	Saatların miqdarı	o cümlədən	
			mühazirə saatları	seminar, praktiki məşğələ saatları
1.	<b>Mövzu 1</b> Torpaq kadastrı, yerquruluşu və monitoring işlərinin aparılmasının əsasları, mahiyyəti və əsas analizlər	2	2	-
2.	<b>Mövzu 2</b> Torpaq kadastrı, yerquruluşu işləri və monitoring tədbirlərinin normativ-hüquqi bazası	2	2	-
3.	<b>Mövzu 3.</b> <u>Torpaq kadastrının aparılması qaydaları</u>	2	2	-
4.	<b>Mövzu 4</b> Torpaqların texniki uçotu və naturada inventarlaşdırma işlərinin yerinə yetirilməsi	4	2	2
5.	<b>Mövzu 5</b> Yerquruluşu işlərinin aparılması, məlumatların işlənməsi və istifadə edilməsi	4	2	2

6.	<b>Mövzu 6</b> Torpaqların inventarlaşdırılması ilə bağlı çöl-ölçmə işlərində müasir geodeziya cihaz və alətlərindən istifadə edilməsi məsələləri	10	2	8
7.	<b>Mövzu 7</b> Daimi Fəaliyyətdə olan Geodeziya-İstinad Şəbəkəsindən (AZPOS) istifadə qaydaları	6	2	4
8.	<b>Mövzu 8</b> Torpaqların elektron kadastr uçotu informasiya sistemi, məlumatların sistemləşdirilməsi və istifadə edilməsi məsələləri, rəqəmsal kadastr xəritələri	6	4	2
	<b>Əldə ediləcək nəticələr</b>		Təlim iştirakçıları torpaq kadastrının aparılması və yerquruluşu işlərinin, o cümlədən çöl-ölçmə və tədqiqat işlərinin planlaşdırılması, təşkili və yerinə yetirilməsi sahəsində nəzəri və praktiki biliklərini artırırlar.	
	<b>CƏMİ</b>	<b>36</b>	<b>18</b>	<b>18</b>